

...biz toplaşış Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək, Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı bu qüdrətə malikdir.

**Heydər ƏLİYEV,  
Ümummilli lider.**

Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. BIZ bunu heç vaxt bağılaşmayacaqıq. Bunu hər kəs bilsin.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti.**

Xocalı azərbaycanlıların tarixən məskunlaşduğu qədim yurd yerimizdir və burada tarixi abidələrin qalıqları indiyə qədər qalıb. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri olub. Burada son bürunc və ikin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada arxitektur abidələr - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlis növ daş, bürunc, sümük bəzək əşyaları, gildən hazırlanmış ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Asuriya şahı Adadnerarının adı yazılmışdır.

ni çıxarıb donan ayaqlarına geyindirdi. Altı yaşlı oğlumla məni Ağdam'a gətirdilər. Heyat yoldaşından və digər qohumlarından ayrı düşdü. Sonra onları Ağdam xəstəxanasında yaralı halda tapdim. Həmin gecə qohumlarımdan 8 nəfər öldürüldü. Baldızımın yoldaşından isə hələ də bir xəber yoxdur.

Ağdamın Zəngişli kənd sakini, keçmiş döyüşü Saleh Cabbarov şahidi olduğu dəhşətli hadisələri xatırlayır:

- Faciədən dərhal sonra xocalılırlara kömək etmək üçün Əsgəran istiqamətində yollandıq. Fevralın 26-sı şəhər Qaraqaya yüksəkliyinə çatanda artıq Ağdamdakı "Qaraba-

# ÜRƏKLƏRİN FƏRYADI

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıcılıq və əkinçiliklə məşğul olub. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 nata-mam orta məktəb var idi. Xocalı 1991-ci ilin oktyabrından ermənilər tərəfindən blokadada idi. Oktyabrın 30-dan etibarən şəhəre aparan bütün avtomobil yolları bağlanmışdı, yegane nəqliyyat vasitəsi helikopter idi. 1992-ci il yanvar ayının 28-də Xocalıdan sonnucu helikopter Ağdam istiqamətində havaya qalıb.

Keçmişə, öten əsrin 90-ci illərinə qayıdan-də, mövcud vəziyyəti təhlil edəndə yenə də həmin haqlı sual yaranır: Xocalını və xocalıları xilas etmək mümkün idimi?

Həmin vaxt respublikada ictimai-siyasi sabitlik ciddi şəkildə pozulmuş, hakimiyyət demək olar ki, tamamilə öz yerində oynanmış, prezident üsul-idarəsi iflic vəziyyətinə düşmüş, parçalanma, anarxiya, qanunların işləməməsi, ən əsası ise hakimiyyət uğrunda gedən çarpışmalar Qarabağda baş verən hadisələri daha da sürətləndirdi. Ermənistan hakimiyyəti və onların havadarları, erməni lobbisi bu fürsətdə yararlanmaq və öz cirkin planlarını heyata keçirmək üçün döyüşlərin intensivliyini artırırdılar. Erməni yaşayış məntəqələrinin əhatəsində olan Xocalı demək olar ki, altı aydan artıq bir müddətə mühəsirədə qalmışdı, dinc əhali dözülməz və ağır bir şəraitdə yaşayırı. Respublika rehbərliyinə mütemadi şəkilde edilən müraciətlər isə bezen heç cavab verilmir, əhali-nin mühəsirədən çıxarılması üçün heç bir tədbir görülmürdü. Təcrübəli herçilər daxili qoşunlardan və milli ordudan kənarlaşdırır, heç bir hərbi təhsili olmayan adamları müdafiə naziri, daxili qoşunların komandanı vəziyəsinə təyin edirdilər.

Xocalıda isə əhali tam köməksiz idi. Xocalı aeroportunu müdafiə edən Ərif Hacıyevin rəhbərliyi ilə OMON-çular yerli özünümü-dafiə dəstəsi və milli ordunun bir tağımı erməni hərbi birləşmələrinə qarşı qeyri-bərabər şəraitdə döyüşürdü. Fevralın ikinci yarısından başlayaraq Xocalı istiqamətində erməni silahlı dəstələrinin mühəsirəsi daralırdı və şəhər hər gün toplardan, ağır texnikadan atəşə tutulurdu. Xocalı işğal olunanda əhali əsasən Əsgəran və Naxçıvanik kəndi istiqamətində tərəf gedəndə onların qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşdu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçı-

vanık düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdi.

Fevralın 28-də tərkibində yerli jurnalistlərin de olduğu qrup 2 helikopterlə azərbaycanlıların həlak olduğu yere çata bildilər. Gördükleri menzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərə dolu idi. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martin 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdu.

Bu qanlı faciə zamanı qızı Mehriban və üç nəvəsi itkin düşən şəxslərdən biri də Xocalı sakini Allahverdi Hüseynovdur. A. Hüseynov deyir ki, əsir götürülen qızı və nəvələrini ermənilər geri qaytarmayıblar və bu güne kimi onlardan xəber yoxdur:

- Xocalıda qız və gelinlər birlikdə qızım Mehribanı və üç nəvəmi də ermənilər əsir aparıblar. Bize dediler ki, qızım Martuni rayonundadır, bunu Sevan adlı erməni də təsdiq etdi. Ermənilər dedi ki, sizdə əsirlilikdə olan üç erməni getirin qızını və nəvələrini dəyişək. Biz Bayılda həbsxanada saxlanılan üç erməni Ağdamdakı qərargaha getirdik. Həmin gün xəber tutduq ki, xocalılıların xilaskarı Allahverdi Bağırov Naxçıvanik kəndi ətrafinda minaya düşərək şəhid olub. Allahverdi-nin cəsərəti və əlaqələri sayesində yüzlərə xocalı əsirlərdən azad olundu. Ermənilər əsasən qocaları, işləyə bilmeyənləri dəyişir-dilər. Amma cavanları buraxmırıdlar. Onda qızım Mehribanın 25 yaşı var idi, üç nəvəm də anası ilə birlikdə idi. O gündən bu güne kimi qızımızdan və nəvələrimdən bir xəber yoxdur.

Xocalı sakini Elyana Kərimova 30 il əvvəl başlarına getirilen müsibətlərdən danışaraq deyir:

- Xocalı şəhəri erməni quldurları tərəfin-dən mühəsirəyə alınmışdı. Fevralın 25-də gecə saat 11-də şəhəri atəşə tutmağa başladılar. Gecə saat 1-a qədər gözledik. Artıq düşmən şəhərə girmişdi. Hər təref od tutub yanındı. Kömək isə gəlmirdi. Şəhəri tərk edib məşəyə qaçıq. Meşədə ermənilər qarşımızı kəsib bizi atəşə tutdular. Hərə bir tərefə qəçirdi. Həmin vaxt xeyli adam, o cümlədən 15 yaşlı baldızım, böyük baldızımın yoldaşı, atanın bacısı yanında öldürüldü. Qaraqaya deyilən yere təref herəkət etdi. Burada bizi ağdamlı döyüşçülər xilas etdilər. Hava soyuq, şaxtalı idi. Əsgərlərdən biri öz çəkməsi-

şahinləri" taborunun könüllüləri döyüşərək buradakı erməni postunu ələ keçirmişdi. Əger həmin post ermənilərdən azad edilməsəydi, çox güman ki, Xocalıdan salamat adam çıxmazdı. Qaraqaya yaxınlığında ermənilər tərəfindən qətəl yetirilmiş dinc sakın-lərin cəsədlərini gördük. Onlar Xocalıdan Ağdam'a qaçarkən ermənilər tərəfindən vəhşiliklə qətəl yetirilmişdilər. Könüllü döyüşçülər, eləcə də mülki vətəndaşlar cəsədləri Ağda-ma daşıyırdılar. Biz Xocaliya doğru irəlilədik. Hər tərefdə ermənilərin vəhşiliklərinin şahidi olurduq. Qadınlar, qocalar, körpə uşaqlar ağı-lasıqmaz qəddarlıqla öldürülmüşdülər.

Xocalı faciəsinin şahidləri erməni faşizminin, insanlığı qarşı olan erməni taununun ne-cə dəhşətli və fəlakətli olduğunu öz gözləri ilə görüb'lər. Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyaseti nəticəsində töredilən qanlı cinayətlər, qətlamlar arasında Xocalı faciə xüsusi amansızlığını görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətlamları kimi dərin iz qoymuş Xatin, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımında şəhər bir gecədə yerləyeksan edilib, qadın, uşaq və qoca demədən 613 günahsız insan məhz azərbaycanlı ol-duqlarına görə qətəl yetirilib. 30 il ötməsinə baxmayaraq, xalqımız bu faciənin mənəvi ağrısını, onun dehşətlərini qelbində, həyatın da daşıyır, həmin günü unutmur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prokurorluğununda Xocalı soyqırımı araşdırılan istintaq qrupları tərəfindən ayrı-ayrı vaxtlarda, daha doğrusu, 1992-ci ildən sonrakı dövrlərdə 100 cilddən artıq istintaq materialları toplanıb. İstintaq zamanı 3000 nəfərdən artıq Xocalı sakını və digər şahidlər dindirilib. Göründüyü kimi, cinayət işi tam sübuta yetirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanmış "Xocalıya ədalət" kampaniyası çərçivəsində dönyanın bir sıra ölkələrində hər il tədbirlər keçirilir. Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı töredilən faciə haqqında əcnəbilərə məlumatlar verilir.

Ulu Önderin arzusunu Mütəffəv Ali Baş Komandan İlham Əliyevin serkərdə fedakarlılığı sayəsində şanlı orдумuz 44 gün davam edən Vətən müharibəsində yerinə yetirdi və işgalçi Ermenistani ağır məğlubiyətə uğradaraq teslim olmağa vadar etdi. Xocalılıların qisasi artıqlaması ilə alındı, düşmən ordusuna ağır itkilərə məruz qaldı. Xocalı qatillərinin bir çoxu məhv edildi. Şəhidlərimizin qanı yerde qalmadı.

**Salman ALIOĞLU,  
"Respublika".**